



Biz bazar iqtisadiyyatını vergi
yolu ilə tənzimləməliyik.

Heydər ƏLİYEV

Vergilər



Nö 22 (762) ■ 10 iyun 2015

www.vergiler.az

Qiyməti: 40 qəp.

«Bakı-2015»in məşəli paytaxta gətirilib

Prezident İlham Əliyev məşəli qəbul edib

Avropa Oyunlarının yolu
luna işq saçan məşəl
bölgələrə və əfsanəvi
Neft Daşlarına
səyahətini başa
çatdırıldıqdan sonra iyu-
nun 7-də paytaxt Bakıya

Məşəli Bakının Dənizkənarı Milli Parkındaki «Sadko» limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Dövlətimizin başçısı, xanımı və ailə üzvləri elektromobilə «Sadko» limanına gəliblər. Burada şəhər ictimaiyyətinin nümayendeleri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını horarətlə qarşılayıblar. Məşəli Neft Daşlarından Bakıya götərin kate li-
mana yan alıb. Azərbaycan Prezidenti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib. Dənizkənarı Milli



Parka toplaşanlar məşələ iro-
liləyən dövlətimizin başçısını
«Yaşasın Azərbaycan!», «Pre-
zident İlham Əliyev eşq ol-
sun!», «Birinci Avropa Oyun-

larına uğurlar!» nidaları ilə al-
qışlayıblar. Bununla da birinci
Avropa Oyunlarının məşəlinin Bakı estafeti başlayıb.
Birinci Avropa Oyunlarının

məşəlinin Bakı marşrutunun
növbəti məkanı möhtəşəm Ağ
Şəhər bulvarı olub. Coxsayı
məşəlilərin bir-birinə ötürüdük-
ləri «Bakı-2015»in məşəli es-

tafet boyunca böyük coşqu ilə
qarşılanıb. Ağ Şəhər bulvarı
na soyahotini başa çatdırın
məşəl yenidən paytaxtın mər-
közinə doğru irolileyib. Burada
məşəl Azərbaycanın birinci
xanımı, ilk Avropa Oyunları
Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevaya təqdim olunub.
Sonra məşəli Heydər Əliyev Fondu vits-prezidenti Leyla Əliyeva daşıyb.
Daha sonra «Bakı-2015»in mə-
şəli Arzu Əliyeva qəbul edib.

Məşəlin növbəti estafetçisi ise Heydər İlham oğlu Əliyev olub.

«Bakı-2015»in məşəlini
bir-birinə ötürən məşəlçilərin
estafeti Dövlət Bayraqı Meydanından və «Baku Crystal Hall»dan keçərək açılış mərasimindən qədər gecələr saxlanılacaq məkana - Qız Qalasına götürülib. Ümumilikdə
şəhər boyunca məşəl 16 ki-
lometr məsafədə 100 məşəl-
çi tərəfindən daşınib.

Azərbaycan Boks Federasiyasının inzibati binası istifadəyə verilib

İyunun 5-də Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısına və xanımına görülən işlər bağılı məlumat verilib. Bildirlib ki, müasir memarlıq üslubunda və on son texnologiyalar əsasında inşa olunan bina 25 min kvadratmetr sahəni əhatə edir. Boks Federasiyasının inzibati binasında boks mərkəzi də fəaliyyət göstərəcək. Beynəlxalq federasiyaların tələblərinə tam cavab veren bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraitli olan idman zalları da var.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksdə yarışların keçirileceyi əsas boks zalı ilə tanış olublar. Məlumat verilib ki, zaldə tamaşçılar üçün 1000 oturacaq quraşdırılıb. Boksçularımız birinci Avropa Oyunlarına ciddi hazırlırlar. Komandamız həm kişilərin, həm də qadınların yarışında tam heyətlə mübarizə aparacaq. Boksçularımız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Qadınların yarışında 5 bokşumuz çıxış edəcək. Meksikada dağlıq şəraitdə təlim-məşq toplantıları keçən boksçularımız artıq Vətənə dönüb və bir neçə gündür ki, Bakıda hazırlanıb.

Prezident İlham Əliyev bir neçə obyektin açılışında iştirak edib

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bayıl bulvarının açılışında iştirak ediblər. Bildirlib ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində bulvara işlər yüksək seviyyədə

Bayıl bulvarının dünyadan diqqət mər-
kəzində olan birinci Avropa Oyunları əre-
fəsində istifadəyə verilməsi çox önemlidir.
Ölkəmizə golən turistlər Bakıda apa-
rılan abadlıq-quruculuq və yenidənqurma
işlərinin miqyası ilə yaxından tanış ol-
maq imkani oldu edəcəklər.

hümə rol oynayır. Beləliklə, bu yol paytaxtın
yol-nəqliyyat infrastrukturunun dəha-
da təkmilləşdirilməsinə töhfəsini verəcək.

Dövlətimizin başçısı burada yeni inşa
olunan yeraltı piyada keçidiñin remzi açılışında
bildirən lenti kəsib. Bildirlib ki, eni 8 metr,
hündürlüyü 4 metr, uzunluğu 226
metr olan keçid oraziye golən insanların
tohlüksizliyini təmin edəcək. Burada olı-
lərin rahat hərəkət etmələri üçün xüsusi
qurğu quraşdırılıb. Yeraltı piyada keçidiñin
4 çıxışı var. Keçidə 8 eskalator quraşdırılıb.
Beləliklə, keçidin inşası sakın-
lərinin Əhəmənə Yaqubov küçəsi, Dövlət Bayraqı
Meydanı və Bibiheybət yolu istiqamətlərinə
tohlüksiz hərəkətini təmin edəcək.

...İyunun 8-dən Dövlət Bayraqı Meydanı ərazisində Heydər Əliyev Fondundan
daha bir layihəsi olan yeni ekspozisiya
açılib. Bu, ölkəmizin təsviri incəsənəti-
nin inkişafının yüzillik tarixini əhatə edən
«XX-XXI əsr Azərbaycan rəngkarlığı»
ekspozisiyasıdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondundan prezidenti Mehriban Əliyeva və Fondu vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər.

Məlumat verilib ki, burada özündə
dəzgah rəngkarlığının əsasını qoymuş ilk
peşəkar rəssamlar yanaşı, həm tanınmış
korifeylərin, həm də qismən unudulan
şənənkarların əsərləri sərgilənir. Müasir
Azərbaycanın təsviri incəsənət tarixi niş-
bəton gəncdir və XX yüzilliyin birinci
yarısına təsdiq edir. Avropa incəsənət
ənənələri Azərbaycana hələ XVIII əsrden
nüfuz etməyə başlayıb. Lakin müasir təs-
viri incəsənət məktəbinin formalşamasında
ciddi və əhəmiyyətli addım Bakıda
1920-ci ildə ilk Rəssamlıq Məktəbinin
açılışı ilə atılıb. Artıq Rəssamlıq Məktə-
binin ilk buraxılışı Azərbaycana əsər
şənənkarları - milli rəngkarlıq məktəbinin
formalaşmasının əsasında duran çox müx-
tolif və son dərəcə istedadlı rəssamları
başlıq edib. Milli rəngkarlıq məktəbinin
inkişafında növbəti mərhələdə rəssam
nonkonformistlər tamamilə başqa bədii -
plastik məsələləri həll etməklə Azərbay-



həyata keçirilib. Ümumi sahəsi 24 hektar
olan yeni istirahət mərkəzinin uzunluğu
2,3 kilometrdir. Burada 16 hektar yaşlılıq
zonası yaradılıb, müasir işçılıklandırma və
suvarma sistemləri quraşdırılıb. Dövlət
Bayraqı Meydanı istiqamətindən başla-
yan Bayıl bulvarında görülen işlər Dəniz-
kənarı Milli Parkın simasını daha da gö-
zələşdirir, paytaxta xüsusi yaraşq verir.
Bu cür istirahət mərkəzlərində yaradılan
infrastrukturun ən müasir tələbələr seviyə-
yösində olması sakınların rahatlığı baxı-
mından mühüm əhəmiyyətə malikdir. Xə-
zerə açılan mənzərə buraya golən sakın-
lərin və turistlərin zövqünü oxşayacaq.

Prezident İlham Əliyevin rəhbərliyi
ile Bakının müasirleşməsi istiqamətində
həyata keçirilən tədbirlər nöticəsində son
illərdə yeni istirahət güşələrinin, park və
xiyabanların yaradılması xüsusi əhəmiyyət
daşıyır. Müasir istirahət mərkəzləri
içərisində Bayıl bulvarının özünəməxsus
yeri var.

...Həmin gün Prezident İlham Əliyev,
xanımı Mehriban Əliyeva və qızı Leyla
Əliyeva Bakı-Ələt-Qazax-Gürçüstan ilə
dövlət sərhədi yoluñun 4-6 kilometrlik
hissindən bağlandıollarının və Bayıl
bulvarında inşa olunmuş piyada keçidiñin
açılışında iştirak ediblər.

Yolun texniki göstəriciləri barədə dö-
lətimizin başçısına məlumat verilər bil-
dirilib ki, bağlılı yolları və piyada keçidi-
nəqliyyat Nazirliyinin sifarişi ilə «Azvirk»

Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfin-
dən inşa olunub. Yolların əmək məsələsi
6630 metrdir. Bəzi yollarda hərəkət
zolaqlarının sayı 4, beziyərində isə 5-dir.
Hərəkət zolaqlarının eni isə 3,5 metrdir.

Yolların inşası zamanı 125 min kvad-
ratmetr asfalt, 730 min kvadratmetr torpaq
isləri görülüb. Yüksək seviyyədə və qisa
müddətə yerinə yetirilən inşaat işləri zama-
nı müasir texnologiyalardan istifadə edilib.

Yeni yol bu orazide nəqliyyatın tohlükə-
siz və maneəsiz hərəkəti baxımından mü-



canda avanqardizm üçün yol açılar. On-
ların əsərləri müasir təsviri incəsənətin
əsasını qoymub. Bu parlaq və bonzori
olmayan şənənkarların yaradıcılıq metodu
«Abşeron rəngkarlıq məktəbi» adını alıb.

...Azərbaycan Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva
Meydanın 8-də Avropa Oyunları Parkının
qarşısında yaradılmış parkda

şəhər boyunca məşəl 16 ki-
lometr məsafədə 100 məşəl-
çi tərəfindən daşınib.

Burada quraşdırılan fəvvarələr istirahət
gələnlərin zövqünü oxşayacaq. Park fü-
sunkarlığı və səliqə-sahməni ilə diqqəti
cəlb edir. Sakinlərin asudə vaxtlarını sə-
mərəli təşkil etmək məqsədi ilə parkda
üç kafe yaradılıb.

Bildirlib ki, müasir tələblər seviyyə-
sində yaradılan bu iaşə obyektiñde müş-
terilərə yüksək seviyyədə xidmət göstər-
mək üçün bütün imkanlar var. Bu istirahət
oçağı da Azərbaycanda aparılan yeni-
dənqurma tədbirlərinin miqyası və keyfiyyətin
əyani göstəricilərindəndir. Parkda
milli memarlıq üslubu ilə beynəlxalq təc-
rübə böyük peşəkarlıqla uzaşdırılıb.



2

Mütərəqqi vergi siyaseti
vətəndaşların mənafeyinə
xidmət edir

3

Sənaye məhəllələrinin
yaradılması üçün
hüquqi baza

4

Azərbaycanın
davamlı inkişafında
vergi siyasetinin rolü

6

İpoteqa kreditləri üçün
istiqrazlar
buraxılacaq

Sənaye məhəllələrinin yaradılması üçün hüquqi baza

«Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə» təsdiq olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş yenisi Əsasnamədə qeyd olunduğu görə, sənaye məhəlləsinin yaradılmasının məqsədi sənaye və xidmət sahələrində fəaliyyət göstərən kicik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin temin edilməsindən və əhalinin istehsal və xidmət sahəsində möşgullüğünün artırılmasından ibarətdir.

Sənaye məhəlləsi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarda yaradıla bilər. Dövlət mülkiyyətində olan torpaq sahələrində sənaye məhəlləsinin yaradılması haqqında qərar Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərefindən qəbul edilir. Sənaye məhəlləsinə bələdiyyə mülkiyyətində olan torpaq sahələri icarə müqaviləsi əsasında və ya Mülli Məcəllədə müəyyən olmuş digər osaslarla icarəyə vermək hüquq ilə cəlb edilir.

Sənaye məhəlləsinin yaradılması haqqında qərarda sənaye məhəlləsinin yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşdirilmə mənbələri, ərazisi, idarə olunması və fə-

aliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.

Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat - İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir. İdarəedici təşkilat sənaye məhəlləsinin fəaliyyətinə görə cavablıdır və sənaye məhəlləsinin inşaracısı kimi fəaliyyət göstərməlidir.

Əsasnamədə qeyd olunur ki, sənaye məhəlləsini yaradan orqan onun yaradılması və ləğv edilməsi ilə bağlı Azərbaycan Prezidentinə tekliflər verir, sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilatla köməklik göstərir, sənaye məhəllələrinin fəaliyyəti bərədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

3D model of a proposed industrial building complex.



Sahibkarlığın inkişafı ilə bağlı stimullaşdırıcı tədbirlər davam edir

Iqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlıq Kəmək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Fond tərəfindən hər ay ayrı-ayrı bölgələrdə təşkil olunan işgüzar forumlarda güzəştli kreditlərin istiqmətləri, verilmə şərtləri ilə bağlı məlumatlar təqdim edilir, sahibkarların investisiya layihələrinin maliyyələşməsi həyata keçirilir. Bu da sahibkarlığın inkişafının stimullaşdırılmasında müüm rol oynayır. Təkcə ötən ay SKMF tərəfindən dörd belə tədbir keçirilib.

May ayının ilk tədbiri 80-ə yaxın sahibkarın iştirakı ilə Cəlilabad rayonunda təşkil edilib. Forum çörçü vəsində Cəlilabad və ətraf rayonlarından olan 66 sahibkara 737 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük, kartofçuluq kimi sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması gözlənilir. Ümumilikdə, inkişafçı Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2321 investisiya layihəsinin maliyyələşdirilməsi 100,5 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı,

müsəvir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxil anbarlarının, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, bununla da 10.800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Beyləqan rayonunda keçirilmiş daha bir forumda isə Beyləqan və ətraf rayonlardan olan 92 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib və həmin kreditlərin reallaşdırılması hesabına 150-dən çox yeni iş yerinin açılması gözlənilir. Ümumilikdə, inkişafçı Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2321 investisiya layihəsinin maliyyələşdirilməsi 100,5 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı,

edək ki, inkişafçı Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1767 investisiya layihəsinin maliyyələşdirilməsi 93,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müsəvir texnologiyaların tətbiqinə əsaslanan taxi anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, et və süd emalı, tikinti materialları istehsalının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmək, nəticədə 8700-ə yaxın yeni iş yerinin açılması gözlənilir.

Ötən ayın sonuncu tədbiri Hacıqabul rayonunda olub. 70-ə yaxın sahibkarın iştirakı etdiyi forum çörçü vəsində Hacıqabul və ətraf rayonlarında 55 sahibkara 800 min manatdan çox güzəştli kredit verilib.

2015-ci ilin əvvəlindən ölkə üzrə 2400-dən çox sahibkara 83,6 milyon manat güzəştli kredit verilib

rinin 10.345 investisiya layihəsinin maliyyələşdirilməsi 423,4 milyon manat güzəştli kredit verilib ki, bu da 34.700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradıb.

Oğuz rayonunda keçirilən işgüzar forumda 55 sahibkara 672 min manat güzəştli kredit verilib. Qeyd

edək ki, 2015-ci ilin əvvəlindən ölkə üzrə 2400-dən çox sahibkara 83,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Sənayeləşmə çörçivəsində qeyri-neft

Sənaye məhəlləsinin ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzrə idarətənən sənaye məhəlləsinin fəaliyyəti müddətində idarəedici təşkilat tərəfindən həyata keçirilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılara sahibkarlıq fəaliyyətinə həyata keçirilməsi dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Sənaye məhəlləsinin iştirakçısına icarəyə verilmiş torpaq sahəsinin digər şəxslərə subicarəyə verilməsinə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstəriləməyən məqsədlər üçün istifadəsindən yararlanır.

Sənaye məhəlləsinin iştirakçısına icarəyə verilmiş torpaq sahəsinin digər şəxslərə subicarəyə verilməsinə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstəriləməyən məqsədlər üçün istifadəsindən yararlanır.

Sənaye məhəlləsinin ləğv edilməsi haqqında qərar qəbul edildikdən sonra 5 (beş) il ərzində sahibkarlıq fəaliyyətinə həyata keçirilməsinə dair heç bir müqavila bağlanılmadıqda və ya əvvəl bağlanmış müqavilələr qüvvədən düşündə sənaye məhəlləsi ləğv edilir.

Sənaye məhəlləsinin ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 (bir) ay sonra qüvvəyə minir. Sənaye məhəlləsinin ləğv edilməsi onun idarəedici təşkilatının ləğv edilməsinə səbəb olmur. Sənaye məhəlləsinin ləğv edilməsi onun iştirakçısı olmuş hüquqi şəxslərin və fordi sahibkarların həmin ərazidə fəaliyyətlərini davam etdirmələrinə mane olmur.

Bu Əsasnamədə dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılışdırıldıqdan sonra edilə bilər.

İri, orta və kiçik sahibkar meyarlarının təsdiq edilməsi haqqında qaydalar dəyişib

Nazirlər Kabinetinin qəbul etdiyi qarda Vergilər Nazirliyinə tapşırılıb ki, yeni yaradılan və ləğv olunan, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəliri bərədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq elektron daşıycılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunması təmin etsin.

Qarda əsasən, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı bərədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq elektron daşıycılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi işe kiçik, orta və ya sahibkarların bölgüsündən bu meyarlarla uyğun təşkilini və siyahının hər növbəti ilin aprel 10-dan gec olmayaraq elektron qaydada «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri»nə ötürülməsini təmin edəcək.

Dövlət borclarının idarəetmə strategiyası yaradılacaq

Məsəliyyət hesablılığı dövlət maliyyə inzibatişliyi sahəsindəki vəziyyəti daha yaxşı anlamaq və əldə edilmiş nailiyyətləri qiymətləndirmək dövlət vəsaitlərinin idarə olunması mexanizmlərini möhkəmləndirmək, maliyyə inzibatişli sistemini də yüksək standartlara çatdırılması üçün zoruri tədbirləri müəyyən etmək məqsədi daşıyır.

Ali audit qurumu kimi dövlət maliyyə inzibatişliyinin vacib qolu olan Azərbaycan Respublikası Hesablaşma Palatası həm nəzarət obyektlərinin, həm de nəzarətə əhatə olunan vəsaitlərin sərhədlərinin genişləndirib. Həyata keçirilmiş nəzarət tədbirləri zamanı maliyyə göstəriciləri ilə yanaşı, müəyyən olunmuş məqsədlərə nail olunma vəziyyətinə da diqqət yönəldilir.

Nəzarət funksiyalarının ənənəvi metodları ilə yanışlı, Hesablaşma Palatası səməreolilik və risk əsaslı maliyyə auditlərini də həyata keçirir. Kənar dövlət auditini həyata keçirmək dövlət vəsaitlərinin istifadəsi prosesində rast gəlinən spesifik və xarakterik nöqsanlar təsnifləşdirilir, statistik təhlillər aparılır, hesabat ilində dövlət büdcəsinə bərpa edilmiş vəsaitlər nöqsanlar üzrə qruplaşdırılır. Belə yanaşma maliyyə inzibatişliyinin gücləndirilməsi və hesablaşmanın gücləndirilməsi və əsaslı tədbirlərin müqamları müəyyən dəqiqət yönəldilməsi vəcib məqamları müəyyən etmək imkanı yaradır.

Hesablaşma Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında dövlət borclarının idarəetmə strategiyasının yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu, dövlət borclarının də yaxşı idarə edilməsini təmin etmək və xərclənən vəsaiti azaltmaq baxımından məqsədənəyğundur.

F.İKRAMQIZI

RƏQƏMLƏRİN DİLİ İLƏ

❖ May ayında Mərkəzi Bankın vəlilya ehtiyatları **42,9 milyon dollar** və ya **0,5% artaraq 29.05.2015-ci il tarixinə ümumilikdə 8 milyard 430.8 milyon dollar** təşkil edib.

❖ Azərbaycan Sahibkarlara Kəmək Milli Fondu-nun xətti ilə son 11 il ərzində ölkə iqtisadiyyatının real sektoruna **2 milyard dollarlardan çox** güzəştli kredit verilib.

❖ Dövlət Neft Şirkəti bu ilin mayında Novorossiysk limanından **169 min 559 ton**, Supsa limanından **169 min 425 ton**, Ceyhan limanından isə **1 milyon 352 min 966 ton** xam neft ixrac edib.

❖ Bu ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri **1,5%** ucuzlaşdır, qeyri-ərzaq mallarının qiymətləri **0,2%**, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə **0,1%** bahalaşdır.

❖ İyunun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin evvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunda istehlakçıların qeyri-neft qeyri-ərzaq məhsullarının qiymətləri **8,3%** artaraq **24.393 nəfərə** çatıb.

❖ Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının **92,8%-ni** hüquqi şəxslərin, **7,2%-ni** fordi sahibkarların elektron ticarət şəbəkəsindən almışdır. Elektron ticarət dövriyyəsinin **96,4%-ni** qeyri-ərzaq malları təşkil etmişdir.

❖ Hava nəqliyyatında MDB ölkələri üzrə sənəsişindən tarifləri **7,4%** bahalaşmış, digər xarici ölkələr üzrə **8,7%** ucuzlaşmış, yüksəlmiş tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

DAHA ZƏNGİN MƏLUMAT!

VERGİLƏR NAZIRLIYI, İQTİSADİYYAT VƏ SƏNAYE NAZIRLIYI,
MƏLİYYƏ NAZIRLIYI, ƏDLİYYƏ NAZIRLIYI, ƏMƏK VƏ ƏHALİNİN SOSIAL MÜDAFİƏ NAZIRLIYI,
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ, DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU

195

Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolü

İyunun 5-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində «Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolü» mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda iqtisadçı alimlər, Vergilər Nazirliyinin, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, ali təhsil müəssisələrinin, kütüvləri informasiya vəsitişlərinin nümayəndələri iştirak etmişlər.

Vergilər nazirinin müşaviri Əlekber Məmmədov plenar iclası açaraq bildirmişdir ki, hazırda Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi, yetkin bazar iqtisadiyyatının qurulması istiqamətində sistemli işlər aparılır və ölkənin hazırlıq sosial-iqtisadi inkişaf səviyyəsi keyfiyyətə yeni mərhələyə qədəm qoyur. «2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüs və bilavasitə rəhbərliyi ilə hazırlanmış «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası bu imkanlardan səmərəli istifadə yollarını və inkişafın davamlılığının təmin edilməsi üçün strateji hadəfləri müəyyən edən əsas programdır. Konsepsiya müəyyənləşdirilmiş məqsədlərə çatmaq üçün ölkəmizin vergi sistemi qarşısında tənzimləmə məsələlərində daha aktiv vergi siyasətinə keçidin təmin edilməsi, vergi dərəcələrinin optimallaşdırılması kimi vəzifələr qoyulmuşdur. Bütün bunlar vergi siyasətinin səmərəliliyinin artırılması üçün elmi araşdırmaların aparılması, əsaslıdırılmış nəzəri və tətbiqi xarakterli ideyalara böyük zərurət yaradır».

Milli Məclisin iqtisadi siyasət komisiinin sədri, akademik Ziyad Səməzdəd öz çıxışında Azərbaycanın müasir inkişaf mərhələsinə çatmasında vergi sisteminin mühüm rol oynadığını vürgüləmişdir: «Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, iqtisadi qüdrətin yüksəlməsində, maliyyə ehtiyatlarının artmasına, iqtisadi inkişafın sürətlənməsində on mühüm dövlət strukturlarından olan Vergilər Nazirliyinin rolu böyükdür. Nazirliyin həyata keçirdiyi siyasət maliyyə sabitliyinin qorunmasına, respublikanın iqtisadi inkişafı ilə bağlı müəyyən olunmuş hədəflərin reallaşmasına bilavasita təsir göstərir. Son illərdə vergi sahəsində ardıcıl islahatlar həyata keçirilib, dayanıqlı, əcəv vergi sistemi yaradılıb, vergi inzibatiqlı təkmilləşdirilib. İndi vergi sistemində on son texnologiyalar tətbiq olunur. Vergi ödəyicilərinin intizamı güclənilib, ödenişlərin həcmi artıb və dövlət büdcəsinə vergi daxilolmalarının xüsusi çökək ildən-ildə yüksəlir».

Innovativ iqtisadiyyata keçidə bağlı Vergilər Nazirliyinin üzərində mühüm vəzifələr düşdürüyü dəqiqətən çatdırın. Z. Səməzdəd ölkənin iqtisadi alimləri və işgüzar dairələri ilə vergi orqanları arasında açıq və səməmə dialoqun qurulmasının mühüm iqtisadi hədəflərin müəyyən edilməsi öz töhfəsinə verəcəyinə əminliyini ifadə etmişdir.

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vagif Fərzəliyev Azərbaycanın müasir inkişaf yoluçuna çatmasında düzgün iqtisadi strategiyannın üstünlüklerindən dəmirəqarap bildirmişdir ki, vergi sistemində aparılan islahatlar biznes mühümətin dəha da yaxşılaşması, investisiya qoyuluşlarının yüksəlməsi, maliyyə resurslarının həcmiin çoxalması, ölkəmizin iqtisadi qüdrətinin artması, şəffaflığın təmin edilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Iqtisadi idarəetmənin düzgün müəyyən edilməsində və həyata keçirilməsində kadr potensialının mühüm rol oynadığını bildirən akademikin sözlərinə görə, Vergilər Nazirliyinin kadr potensialı müasir tələblərə uyğun qurulmuşdur və bu faktor əcəv vergi siyasətinin həyata keçirilməsində öz təsirini göstərəcək.

Qeyd edilmişdir ki, bu cür tədbirlər inkişafın keçirilməsi ilə elmi-tədqiqat müəssisələri arasında münasibətlərin möhkəmlənməsinə, elmtumlu iqtisadiyyatın formallaşmasına və iqtisadi mədəniyyətin yüksəlməsinə səbəb olur. Konfransın keçirilməsi iqtisad-



vergitutma ilə bağlı tələblərinin nəzərə alınması zərurəti də meydana çıxır».

A. Musayev ölkəmizde azad sahibkarlığın inkişafına və iqtisadiyyatın investisiya qoyuluşlarının həcmiin artırmasına elverişli şəraitin yaradılmasında dünya standartlarının tələblərinə cavab verən Vergi Məcolləsinin olmasının əhəmiyyətindən danışmışdır: «Azərbaycanda vergi sisteminin vahid normativ-hüquqi bazasının təşkil edən Vergi Məcolləsinin tətbiqi nəticəsində vergi qanunvericiliyində olan boşluqlar, ziddiyətlər və pərəkəndəlik aradan qaldırılmışla vergilərin sayı 14-dən 9-a endirilmiş, vergilərin dərəcələri, tətbiq olunan maliyyə sanksiyalarının məbləğləri aşağı salılmış və vergi ödəyicilərinin hüquqları genişləndirilmişdir. Ötən dövr ərzində sahibkarlığın inkişafı və iqtisadiyyatın investisiya qoyuluşları üçün daha olverişli mühitin yaradılması, vergi ödəyicilərinin hüquqlarının genişləndiriləməsi, vergi inzibatişlilikinin təkmilləşdiriləməsi, beynəlxalq vergi qanunvericiliyinə ineqrasıya ilə bağlı Vergi Məcolləsində çoxsaylı dəyişikliklər edilmişdir. Vergilərin iqtisadi fəallığa uzunmüddətli stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaları təşviq etmək, müəssisələrin istifadəsində qalan maliyyə vəsaitlərinin artırmaq məqsədilə ötən 10 il ərzində mənəfət vergisinin dərəcəsi mərhələlərlə aşağı salınmışdır. ÜDM-ə nisbətinin dinamikasıdır. Vergilər Nazirliyi vəsitsələr bədən daxilolmaları 2003-cü ildə 27 faizdən 25 faiza, 2004-cü ildə 24 faizə, 2006-cı ildə 22 faizə, 2010-cu ildən itibarət 20 faizə endirilmişdir. Ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, bu sahədə vergitutma mənasibətlərin parnyorluq prinsipini əsasında qurulması, vergi ödəyicilərinə xidmət sisteminin təkmilləşdiriləməsi, vergi mədəniyyətinin yüksəldilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov müasir iqtisadi reallıqlar və perspektiv imkanlar barədə məruzə etmişdir. Məruzədə, osason, potensial müqayisəli üstünlük sahələri və vergi siyasətinin strateji prioritetlərinə toxunulmuşdur. Qeyd olunmuşdur ki, bütün müqayisəli üstünlük sahələri həm də prioritət sahələrdir, amma bütün prioritət sahələr potensial müqayisəli üstünlük sahələri deyil: «Vergi siyasəti bunların hər ikisini nəzərə almmalıdır. Prioritet sahələr arasında onların on vacib potensial müqayisəli üstünlüyə çevrilə biləcək sahələrdir. Dövlət əsas prioritet sahələrdən biri kimi gələcəkdə xidmət sektoruna müqayisəli sahə kimi yanış malıdır. Təhlillər göstərir ki, struktur siyasətinin strateji prioriteti qismində xidmət sektorunu, xidmətlər arasında isə intellektutumuları seçən ölkələr yaxın on illiklərdə daha uğurla inkişaf edəcəklər. Ona görə də Azərbaycanın potensial müqayisəli üstünlük sahələrini xidmət sektorunda artırmış ləzimdir. «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasında da informasiya-kommunikasiya texnologiyaları, turizm, dövlətlərə rəsədiyyət və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişədir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir. Vergi Məcolləsindən istehsalı ilə bağlı vergi ödəyicilərinin hüquq verilməsi, innovativ sahibkarlığın stimulasiyadırıncı təsirini təmin etmək, investisiyaların artırılması məqsədilə sonaya və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənəfət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sərəngəz və azad olmalardır. Tətbiq edilmişdir: «Kənd təsərrüfatı məhşullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquq və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixindən isə Vergi Məcolləsində edilmiş tətbiq edilmişdir

Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolü

Əvvəli 4-cü səhifədə

AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdürü, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Əsədov «Xidmət sahələrinin davamlı inkişafında vergi amilinin rolü», *Bakı Dövlət Universitetinin dosenti Fazıl Vahidov* «Davamlı inkişafda vergi siyasətinin xüsusiyyətləri» mövzusunda çıxış etmişlər.

Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov «Kiçik və orta xidmət sahibkarlığının davamlı inkişafında maliyyə-vergi amillərinin rolü» mövzusuna toxunaraq bildirmişdir ki, istor vergi daxil olmalarının artması, istərsə də milli iqtisadiyyatın davamlı və dinamik inkişafının tomin olunması baxımından kiçik və orta sahibkarlığın inkişafı zəruriyidir. Bu sektorun inkişafının vergi amili ilə stimullaşdırılması məqsədəvəyindər.

Məruzədə vergi ödəyiciləri arasında sosial siyərət arası ayrılmalarının təkmilləşdirilməsi və müxtəlif istiqamətlər fealiyyətlər arasında sosial ayrılmaların daha ədalətli tətbiqinin zəruri olduğunu diqqətə çatdırılmışdır: «İşçilərə verilən emekhaqlarının düzgün göstərilməməsi, əksər hallarda işsətötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmamasının daşlıca səbəblərindən biri sosial ayrılmaların həddindən çox olmasa və vergi ödəyicilər arasında fərqlərin düzgün müəyyən edilməməsidir. Mövcud qanunveriliyi əsasən, işçilərə verilən emekhaqqının 22%-i müəssisənin emekhaqqı fondundan, 3%-i isə işçidən tutulur. Neticədə sahibkar ya ümumiyyətlə müqavilə bağlamır, ya da ödə-

dəniyyətidir. Vergi mədəniyyəti cəmiyyətin inkişafından - hüquqi, iqtisadi və etik mədəniyyəti seviyəsindən asılı olma yaraq, bütün cəmiyyətlərdə hər bir şəxsin vergi mədəniyyətinin seviyəsi ilk növbədə onun bu sahədə biliyi ilə müəyyən edilir. Vergilər barədə məlumatı və olan, vergi qanunlarını, vergi güzəştərini, qanunvericiliyin pozulmasına görə hansı məsuliyyəti daşıdığını bilməyən və tətəşəf vergi mədəniyyətinin seviyəsi yüksək ola bilməz. Vergidən yayınma dövlətin iqtisadi təhlükəsizliyinə zərbdər. Vergi mədəniyyətinin davamlı və dinamik inkişaf üçün düzgün strategiya, texnologiya, etika, sosiologiya və idarəetmə təcrübəsi vacibdir».

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasının professoru Çingiz İsmayılov «Regionların sosial-iqtisadi inkişafında vergi siyasətinin rolü», *AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdürü, fəlsəfə elmləri doktoru Sakit Hüseynov* «Davamlı inkişaf və İslama vergi məsələləri», *Bakı Dövlət Universitetinin hüquq elmləri doktoru, professor Aliş Qasimov* «Qüvvədə olan əmək qanunvericiliyinin təkmilləşdirilməsindən bəzə məsələləri», *AMEA-nın əməkdaşı, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə* isə «Xanlıqlar dövründə Azərbaycanda vergi siyasəti» mövzusunda çıxış etmişlər.

Bakı Dövlət Universitetinin kafedra müdürü, hüquq elmləri doktoru, professor Kamil Səlimov sessiya iştirakçıları-



nəzərdən çox aktual problemdir. Vergi ödəyicisinin vergi ödəmək vəzifəsi müdəttərlər, xüsusilə də ədəmiş, vergi hesabatının və vergi bayannamelerinin təqdim edilməsi, bildirişlərin təqdim olunması və ya alınması və digər müddətlərlə bağlıdır. Həmin müddətlər təcərvəsində qanunvericiliyin müəyyən etdiyi hüquqi ödəyicilərinə yeni vergi nəzarəti mexanizminin - vergi partnərlərinin yaranmasını labüb edir: «Vergi partnərlərinin mahiyyəti - vergi ödəyicisinin bütün əməliyyatları, əmək müqavilələri və s. mühəsibat sisteminde elektron qaydada işlənilməsidir. Həmin sistem isə Vergilər Nazirliyinin vahid onlayn nəzarət sistemi qoşular və sahibkarlıq subyektiñin partnəri olan vergi orqanları onların işinə onlayn rejimində nəzarət edir. Müqavilə bağlayan vergi ödəyiciləri qanuni əməliyyatlardan istifadə etməklə alqı-satqı əməliyyatlarını nağdsız qaydada gerçəkləşdirməyə üstünlük verirlər və bu zaman inzibati xərclərə, vaxt itkişinə səbəb olan, tez-tez aparılan səyyar, kameral vergi yoxlamalarına, audit və digər nəzarət mexanizmlərinə ehtiyac qalmır. Bununla da vergi orqanlarının inzibati yükü və vaxt sərfiyatı əhəmiyyətlə dərcədə azalmış olur».

R.Abdullayev sazişin biznes üçün üsünlükleri barədə qeyd etmişdir ki, sahibkarlıq fealiyyəti nəzarətdə olduğu üçün hər hansı qanun pozuntusu və ya bilməyərək vergidən yayınma halları dərhal üzə çıxır: «Vergi partnərlərinin investisiya cəlb edilməsində kömək olur, vergi orqanları ilə partnərlər edən şirkətlərə biznes almındə də etibarlı tərəf müqavilə kimi baxılır. Vergi partnərlərin qaydalarına düzgün əməl olunarsa, müəyyən sınaq müddəti keçidkən sonra Azərbaycanda biznes almındə maliyyə şəffaflığının və nəticə etibarlı qeyri-neft sektorunda kreditlərin və investisiyaların artımına gətirib çıxaracaqdır».

AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdürü, iqtisadiyyat üzrə fəlsəfə doktoru Tanrıverdi Paşayevin məruzəsi «Azərbaycan regionlarının dinamik inkişafında vergi mexanizmlərinin tətbiqi məsələlərinə» həsr olunmuşdur. Qeyd edilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər ölkənin müxtəlif bölgələrində iqtisadiyyatın və sahibkarlığın daha intensiv inkişafına müabit şərait yaratmışdır. Bunun real nəticəsi olaraq regionlardan vergi ödənişlərinin ümumi daxil olmalardakı payı artımı, ölkədə ədaləti rəqəbat mühitinin formalaşdırılması sayesində vergi siyasətinin və vergi dərəcələrinin iqtisadi inkişaf təsiri yüksəlmüşdür. Regionlardan vergi daxil olmaları 2005-ci ildə 60,5 milyon manatdan 2011-ci ildə 425 milyon manata, 2012-ci ildə 445,5 milyon manata, 2013-cü ildə 539 milyon manata, 2014-cü ildə isə 591,8 milyon manata çatmışdır ki, bu da on il ərzində 9,8 dəfə artım deməkdir.

Crowe Horwath MAK Azərbaycan Ltd şirkətinin partnəri Zəmin Hüseyinov «Regional klasterlərin inkişafında vergi siyasətinin rolü» mövzusunda məruzəsində demişdir ki, «Azərbaycan 2020: gələcəyə baxı» inkişaf Konsepsiyanı iqtisadiyyatın klasterlərinə əsasında inkişafını nəzərdə tutur: «İqtisadiyyatın klasterlərinə əsasında inkişafı təcərvəsində neft, qaz emalı və neft-kimya zavodlarından ibarət kompleksin inşası planlaşdırılır. Bu, zəruri investisiyaların cəlb edilməsinə, eko-loji normativlərin riayət olunmasına, son məhsulun istehsalına qədər olan texnoloji zəncirin qurulmasına, hazır məhsulun rəqəbat qabiliyyətinin yüksəldilməsinə, bu sahədə ixracın həcmindən və çeşidinin genişlənməsinə imkan yaradacaqdır».

Bildirilmişdir ki, regional inkişafın əsasını infrastrukturun inkişafı, turizm və rekreasiyon zonalarının, iqtisadiyyatın prioritet sahələri üzrə ərazi-istehsal klasterlərinin və yeni regional inkişaf mərkəzlərinin yaradılması təşkil edəcəkdir.

AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Mahir Zeynalov «Sahibkarlığın inkişafının stimullaşdırılmasında vergi siyasətinin rolü», *Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mirləm Vəliyev* «Təsərrüfat təfəkkürünün psixologiyası: vergi aspektləri», *Azərbaycan Universitetinin İnzibati idarəetmə kafedrasının baş müəllimi, dosent Tofiq Hümbətov* «Əmək mənasibələrinin tənzimlənməsində vergi nəzarəti» mövzusunda çıxış etmişdir.

Hərbiyyət: Elbrus CƏFƏRLİ, Fəxriyyə CƏBRAYILOVA

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq

Tədbirin sonunda Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov və Milli Məclisin İqtisadi siyaset komitəsinin məsədəri, akademik Ziyad Səmədəzadə jurnalistlərin coşxayı suallarını cavablandırılmışdır.

Z.Səmədəzadə bildirmişdir ki, «Azərbaycan 2020: gələcəyə baxı» inkişaf Konsepsiyanı qoyulmuş meqsədərə çatmaq üçün vergi sistemi qarşısında təmizləmə məsələlərindən daha aktiv vergi siyasetinə keçidin temin edilmesi, vergi dərəcələrinin optimallaşdırılması kimi vezifələr durur. Həmin vəzifələrin öhdəsindən gəlmək üçün ən müasir informasiya texnologiyalarından istifadə olunur ki, bunlar ölkədə maliyyə vəsaitlərinin vaxtında toplanması, büdcə gelirlerinin formalşdırılması üçün müstəsna əhəmiyyət kəsb edir: «Biz bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdırıldı. Bu gün konfransda dəyərlər məzələrə qulaq asdırı. Azərbaycanda vergi sisteminin gələcəkde dəha təkmilləşdirilməsinin istiqamətləri ilə, vergi mədəniyyətin yüksəltmək üçün görüləc işlərlə bağlı məzakirələr aparılır. Dünən qabaqcıl ölkələrində istifadə olunan vergi inzibatçılığı, vergi mədəniyyəti texnologiyaları və metodlarının Azərbaycandakı tətbiqi yolları araşdır


beynəlxalq panoram

Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri həmyerlimizdir

Ukrayna Ali Radasının deputati, parlamentin Vergi və gömrük siyaseti komitəsinin sədri, əslən azərbaycanlı Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri təyin olunub. Nəzirlər Kabinetinin növbədənənər iclasında bu barədə qərar qəbul edilib. Konstantin Likarçuk və Sergey Bilan isə Roman Nəsirovun müavinləri təyin olunublar.

Qeyd edək ki, Ukrayna hökuməti Dövlət Fiskal Xidmətinin sədrini müəyyənləşdirmək üçün müsabiqə keçirib və nəticədə R.Nəsirov bu vəzifəyə 67 namizədin arasından seçilib.

Roman Mikayıloğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mıkiyil Nəsir oğlu Nəsirov 1976-ci ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T.Sevchenko adı Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London,



STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərəndən sonra «Konkord Kapital» (Kiyev) investisiya şirkətinin qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxil Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və bir il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənənər seçkilərdə Prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib. Ailəlidir, Mikayılov və Aleksandr adlı iki övladı var.

Qazaxistanda iri alqı-satqılar nağdsız ödənişlə həyata keçiriləcək

Mərkəzi Bankın rəhbəri Kayrat Kelimbetov bir müddət əvvəl boyan etmişdi ki, Qazaxistanda nağd ödənişlə daşınmaz əmlak və avtomobil nağlıyyatı vasitələrinin alqısına qadağa qoyulacaq.

Onun fikrincə, böyük alqı-satqı predmetləri nağdsız qaydada əldə edilməli, pul ödənişləri bank hesabları vasitəsilə aparılmalıdır. Bu zaman vergidən yimax halları nəzərəcəpçəq dərəcədə azalacaqdır: «Hesab edirik ki, daşınmaz əmlakin, nağlıyyatı vasitələrinin alınması kimi böyük vəsait tələb edən alqı-satqılar nağdsız qaydada həyata keçirilməlidir. Ödmələr müəyyən hesablar vasitəsilə aparılmalıdır. Belə olduqda həm Mərkəzi Bank, həm də vergi orqanları ödəniş prosesini

müsbəhədə edə biləcəkdir. Mövqeyim belədir ki, bu sahədə ən qisa vaxtda qayda-qanun yaradıla bilər.

Hazırda Qazaxistanda ödənişlərin 93%-i nağd pul vasitəsilə həyata keçirilir. Yeni maşın və mənzillərin alış çox zaman dollarla aparılır və bu, ölkə iqtisadiyyat üçün ciddi problem yaradır. Mərkəzi Bank hesab edir ki, ölkə iqtisadiyyatını dələrsizləşdirməq və kələq iqtisadiyyatını azaltmaq vaxtı golub catib.

Hökumətin bu istiqamətdə atacağı addımlarından biri də Qazaxistan ərazisində mal və xidmətlərin qiymətinin şərti maliyyə vahidi əsasında müəyyənləşdirilməsinin qadağan edilməsidir. K.Kelimbetov bildirib ki, əhalinin milli valyuta ilə ödəməye alışmalıdır.

Belarusda mühasibat uçotu qaydalarını pozanlar məsuliyyətə cəlb ediləcək

Hökumət mühasibat uçotunun aparılması və maliyyə sənədlərinin saxlanması qaydalarının pozulması nəticəsində böyük həcmde vergilərin büdcədən yandırılmasına görə cinayət məsuliyyəti tətbiq etmək niyyətindədir.

Cinayət Məcəlləsinə belə hal-lara görə 243-1 maddəsi daxil ediləcək. Külli miqdarda vergi-

dən yimaxma həddi kimi 1000 şərti ölçü vahidi əsas götürüləcək. Hazırda həmin məbləğ 180 milyon rubl (1 Belarus rublu = 0,0069 man.) və ya 12,5 min dollar teşkil edir.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin saxlanılması qaydalarının pozulmasına 4-20 Belarus rublu, sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

Qanun layihəsinin qəbulu ilə həkmət vergi qanunvericiliyinə əsasən, mühasibat uçotunun aparılması və mühasibat sonənlərinin pozulmasına 4-20 Belarus rublu,

sənədlərin gizlədilməsi və ya məhv edilməsi 10-100 rubl, sənədlərin düzgün saxlanmaması səbəbindən onların itirilməsinə görə isə 4-35 rubl həcmində cərimə müəyyən edilib.

